

İQTİSADİYYAT

RÖYA SULTANOVA
AMEA Naxçıvan Bölümü
E-mail: röyas@yahoo.com

ƏRZAQ TƏHLÜKƏSİZLİYİ NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA İQTİSADI İNKİŞAFI ŞƏRTLƏNDİRƏN AMİL KİMİ

Məqalədə Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası əhalisinin ərzaq məhsulları ilə təmin olunması məsələləri araşdırılır.

Eyni zamanda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) gördüyü işlərdən səhbat açılır. Ölkədə qəbul olunmuş regional Dövlət Proqramlarının ərzaq məhsullarının artırılması imkanları təhlil edilir. Habelə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında Naxçıvan MR-in tutduğu yeri və rolu müzayyanlaşdırılır.

Açar sözlər: ərzaq təhlükəsizliyi, Dövlət Proqramları, kənd təsərrüfatı, taxıl, kartof, tərəvəz, at, süd, yumurta.

Bu gün dünyani narahat edən əsas problemlərdən biri ölkələrin ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Bu baxımdan iqtisadiyyatın mühüm sahələrindən biri olan aqrar sektorun inkişafına xüsusi əhəmiyyət verilir. Son illər Azərbaycanda aparılan aqrar islahatlar bu gün də davam etdirilir.

Iqtisadi artımın təmin edilməsi məqsədilə kənd təsərrüfatında davamlı inkişaf istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi istehsalın səmərəliliyinin yüksəldilməsi və rəqabət qabiliyyətliliyinin artırılmasıdır.

Iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun azaldılmasına nail olmaq məqsədilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və onun davamı olan “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, habelə 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı, “2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azadılması və davamlı inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər hüquqi normativ sənədlər qəbul edilmişdir.

Ərzaq təhlükəsizliyi hazırda dünyada özünü kəskin şəkildə bürüza verir. Beynəlxalq miqyasda ərzaq probleminə diqqət yetirilməsinin nəticəsidir ki, BMT-nin təşəbbüsü ilə hələ 1996-ci ildə “Ümumdünya ərzaq təhlükəsizliyi haqqında Roma deklarasiyası” qəbul edilmişdir. 2000-ci ilin sentyabrında Nyu-York şəhərində BMT tərəfindən 191 ölkənin dövlət başçılarının iştirakı ilə Minilliyyin Sammiti keçirilmişdir.

Qeyd edək ki, Ümmümmilli liderimiz Heydər Əliyev də bu Sammitdə iştirak edirdi. Bu Sammitdə 2015-ci ilədək dünyada ifrat yoxsul əhalinin sayının yarıya qədər azaldıl-

ması öhdəliyini eks etdirən Minilliyyin Beyannaması imzalanmışdır. Elə buna görə də ölkədə aparılan iqtisadi islahatların daha da derinləşməsi, kənd təsərrüfatı məhsulları istehsalının artırılması, respublika əhalisinin arzaq məhsulları ilə daxili istehsal hesabına təmin edilməsi bir vəzifə kimi qarşıya qoyulmuşdur.

Bu vəzifələrdən irləri galon məsələlər ölkəməzədə çox müvəffəqiyyətlə həyata keçirilir. Kənd təsərrüfatı məhsulları istehsalı son zamanlar daha sürətlə artır ki, bu da əhalinin arzaq təhlükəsizliyinin təmin olunması üçün zəmin yaradır. Heç kəsa sır deyil ki, müstəqiliyimizin ilki günündən ölkədə arzaq məhsulları çatışdırma və qida məhsullarının əsas hissəsi xarici ölkələrdən idxlə olunurdu. Lakin sonralar görülən bir sıra tədbirlərin nticicəsində idxlə olunan arzaq məhsullarının xüsusi çəkisi getdiçə azalmış və yerli məhsullar isə artmışdır.

Ölkə əhalisinin zəruri arzaq məhsulları ilə təmin olunması məqsədilə aqrar bölmədə aparılan köklü islahatlar bu sahənin daha sürətlə inkişafına əlverişli zəmin yaratmışdır.

2012-ci il aprel ayının 19-da Bakıda keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci regional konfransında iştirak və çıxış edən Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyev demişdir: "İdixali əvəzleyən yerli istehsal sahələrinin yaradılmasına prosesi cənə səratla gedir. Büt qarşıya hədof qoymuşq ki, özümüzü əsas arzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. Bu istiqamətdə çox ciddi addımlar atılmışdır. Hazırda biz özümüzü əsas qida məhsulları ilə böyük dərəcədə – təxminən 180-90 faiz soviyyəsində təmin edirik. Eyni zamanda biziñdə çox güclü ixrac potensialı da formalaşır. İxrac potensialını daha da artırmaq üçün biz indi müxtəlif stimulverici amillərdən istifadə edirik. Yeni bazarlara çıxırıq. Azərbaycanda demək olar bütün yeni, müasir emal müssəssiləri dünya standartlarında cavab verir ki, biz məhsulumuzu istanları bazarlara ixrac edə bilək. Hazırda bizim üçün əsas ixrac bazarları gənə ölkələrdir. Ancaq biz məhsullarımızla artıq Avropa İttifaqı məkanına da çıxırıq. Əməniyi ki, yaxın zamanda bu işlər dəhər dərəcədə gedəcəkdür" [1].

Xuxardakılardan məlum olur ki, həzirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzində saxladığı ən mühüm problemlərdən biri ölkənin arzaq təhlükəsizliyinin təmin edilməsidir. Müasir şəraitdə arzaq təhlükəsizliyinin təmin edilməsi həmçinin qızıl global karakter daşıyır və ölkənin iqtisadi təhlükəsizliyinin tərkib hissəsi olmaqla ölkənin strateji maraqlarının təqribənə qədərdir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi ölkənin milli maraqlarının xarici rəqabətin əlverişsiz təzahüründən sonra da aparıcı amil olmaqla ölkənin arzaq müstəqiliyinin təzahür kimi sərtlənir.

Dövlət Programlarının uyğun olaraq ölkənin bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında və arzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində çox mühüm tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın təmin olunması üçün sahibkarlıq fəaliyyətinin hərtərəfi qayğı ilə şəhər olunması vacib şərtidir. Son illərdə sahibkarlarla dəfələrlə görüşün Alı Məclisin Sədri Vəsil Talibov demişdir ki, bəhəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin höcmənin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə sünət mütəxəsillərin aradan qaldırılması, antininsət tədbirlərinin qüdüləndiriləsi, biznes subyektlərinin qeydiyyatı ilə lisenziyə sisteminin sadələşdirilərək "bir pəncərə" prinsipini əsasında aparılması müsbət təsirini göstərməkdədir. Kənd təsərrüfatı sahəsində çalısan fermerlərin galir vergisindən azad edilməsi, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onların lazımı texnika, gübrə, yanacaq və toxumlarda təmin olunması da sahibkarlıq göstərilən qayğının ifadəsidir.

Artıq bir neçə ildir ki, Azərbaycanda və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bəzi məhsullar üzrə ərzaq təhlükəsizliyi təmin olunub. Həyata keçirilən tədbirlərin nticicəsidir ki, muxtar respublikada əksər kənd təsərrüfatı məhsullarına olan tələbat yerli istehsal hesabına odanılır. Kənd təsərrüfatı inkişaf etdikcə onunla bərabər emal sənayesi, satış və digər sahələr de genişlənilir. Nticicə xarici bazarlardan asılılaşdırıldıqca aradan qaldırılmış, arzaq məhsulları ilə özümüzü etibarlı şəkildə təmin edə bilirik.

Ali Məclisin Sədrinin dediyi kimi: "İqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatında inkişafın təmin edilməsi... arzaq təhlükəsizliyinin təmin edilməsindən müstəsnə həmçinin yaxşılaşdırılmış malikidir".

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi üç Dövlət Programı, o cümlədən "Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı", "Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı", "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında şəhəlinin arzaq-məhsulları ilə etibarlı təminatına dair Dövlət Programı" və "2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında miyyəciliyin və tərəvəzçiliyin inkişafı ilə Dövlət Programı"nda muxtar respublika əhalisiniñ arzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar bir çox məsələlər əksini tapmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-2018-ci illər dair imzaladığı saycaya tək tənqid Dövlət Programında qeyd edilir ki, muxtar respublika iqtisadiyyatının vacib sahəsi olan kənd təsərrüfatında ardıcıl islahatlar və yeni texnologiyaların tətbiqi davam etdiriləcəkdir.

Müsəir dövrə şəhəlinin arzaq təhlükəsizliyinin təmin edilməsinin iki amlinin dəhaçeq diqqət yönəldilir:

1. Ərzaq bazarında məhsulların mövcudluğunu;
2. Onların əldə edilməsi üçün maliyyə imkanlarının olması.

Ərzaq məhsullarının mövcudluğunu istehsal və idxlə münasibətlərindən asılıdır. Məliyyə imkanları isə adəmənə düşən aylıq golirlərin soviyyəsindən asılıdır. Bu amillərdən biri çatışmazlıq arzaq təhlükəsizliyi təmin edilmişdir. Bazarда arzaq məhsulları mövcuddur, lakin onu alıbmak imkan yoxdur, arzaq təminatı hələ edilmişmiş həsab edilir. Maliyyə imkanları varsa, istehlak bazarında insanlar məhsulların çatışmazlığı hələni ilə üzüldüyü zaman arzaq təhlükəsizliyini təmin etmək mümkün deyil.

Ərzaq təhlükəsizliyi problemi dünya alimlərinin, beynəlxalq təşkilatların, dövlət-lərin həmişə diqqət mərkəzində olmuş, onlar müxtəlif araşdırmaşdır və təhlilər aparmışdır. Lakin bütün bunlara baxmayaraq hələ bu gün kimi problemlər tam həllini tapmaşıdır.

Göstərilən problemlər, təhlükəsizlik tədbirləri görməyi tələb edir. Çünkü, bu problemlər arzaq təminatını galəcəkən təhlükə altına alır və həmin amillərin nəzərə alınması zərurətini tələb edir. Qeyd edək ki, arzaq təhlükəsizliyinə ister milli və isterə də qlobal soviyyədə çoxsaylı amillər təsir göstərir. Bu amillər təbii iqlim, ehtiyatların mövcudluğu, istehsal-İşlədici imkanlarından istifadə soviyyəti, böhranlar, mühərribalar, fəlakətlər, əhalinin moskunlaşması, urbanizasiya, aliciliq qabiliyəti və s. aid edilir. Bütün bu amillər müəyyən soviyyədə arzaq təminatına təhlükə təsərə bilir. Ona görə də tədbirlərin həyatı keçirilməsində kompleks yanşanması olduqca vacibdir.

Qeyd etmek lazımdır ki, müasir dövrə kənd aqrar siyasətinin qarşısında bir çox məqsədlər durur ki, buraya aşağıdakılardan daxil etmək olar:

1. Fermer təsərrüfatlarının golirlərinin məqbul soviyyəsinin təmin olunması;
2. İstehlakçılarla bağlı məqsədlər;

3. Büttönlükde cəmiyyətə bağlı məqsədlər.

Xuxarıda vurğulanan məqsədlər içərisində aqrar sektorun ölkənin enerji daşıyıcıları ilə təminatına tövə verilməsi məqsədi istisna olmaqla digər məqsədlər Azərbaycan üçün aktualdır.

Hesab edirəm ki, bu məqsədlərdən çıxış edərək dövlətin aqrar siyasətinin formalaşması üçün ilk növbədə aqrar sektorun inkişaf prioritətləri daşıqlıqlıdir. Fikrimizcə, hökumət həm aqrar sektorun mövcud vəziyyətini, həm də özəl bölmənin imkanlarını daşıq qiymətləndirməli və bu amilləri nəzərə alaraq aqrar sektorun inkişafına müdaxilə səviyyəsini müəyyən etməlidir.

Dövlət Programlarına uyğun olaraq ölkənin bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında da əraqət təhlükəsizliyinin təmin olunması sahəsində çox müümən tədbirlər hayata keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-2018-ci illərə dair imzaladığı sayca üçüncü Dövlət Programına qeyd edilir ki, muxtar respublika iqtisadiyyatının vacib sahəsi olan kənd təsərrüfatında ardıcıl işlahatlar və yeni texnologiyaların tətbiqi davam etdiriləcəkdir. Əraqət təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aqrar bölmənin inkişafı istiqamətində bir sırada tədbirlər, o cümlədən:

- daxili bazarın təlabatının yerli istehsal hesabına ədnənilməsi səviyyəsini yüksəltmək üçün əraqət məhsulları istehsalı həcminin artırılması, tələbatdan artıq istehsal edən kənd təsərrüfatı məhsullarının ixracının stimullaşdırılması;

- əraqət və digər kənd təsərrüfatı malları bazارının qorunması, yerli istehsal və idxlə olunan əraqət məhsullarının keyfiyyətinə ciddi nəzarətin davam etdirilməsi və s. nəzərdə tətbiq olunmuş [9, s. 8].

Qeyd edək ki, muxtar respublikada aqrar sektorun inkişafı və əraqət təhlükəsizliyinin təmin olunması maticasında məhsul istehsalı ildən-ilə artmaqdə davam edir, əkin sahələri genişlənir.

Bələdiyə malum olur ki, son 5 ildə (2013-2018) muxtar respublikada əkin sahəsi 1404 hektar artmışdır. Əlbəttə ki, əkin sahələrinin genişləndirilməsi məhsul istehsalının artmasına da öz təsiri göstərməmişdir. Belə ki, təkcə 2017-ci ildə muxtar respublikada 93,4 min ton taxıl, 49,0 min ton kartof, 84,7 min ton tərəvəz, 38,3 min ton əraqət üçün bostan məhsulları, 54,1 min ton meyva və 15,9 min ton üzüm istehsal edilmişdir.

Heyvandırılıq məhsulları istehsalı da artmaqdə davam etmişdir. Muxtar respublikada 2017-ci ildə 26,3 min ton et, 89,9 min ton süd, 1424 ton bal istehsal edilmişdir ki, bu da əvvəlki illərə nisbatən xeyli çoxdur.

Statistik məlumatların təhlili göstərir ki, son beş ildə muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalı dəyər ifadəsində 116,3 min manat artmışdır.

Ümumiyyətə aparılan araşdırmaclar göstərir ki, muxtar respublikada kənd təsərrüfatı məhsulları getdikcə artır. Təbii ki, bütün burlar əraqət təhlükəsizliyinin təmin olunması baxımından müümən şəhəriyyət malikidir. 27 ildir blokada vəziyyətində olan Naxçıvan MR-də bu istiqamətdə görülən işləri yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90-illiyinə həsr olunmuş təntənəli mərasimində nitqində demişdir: "Naxçıvanda əraqət təhlükəsizliyi masalaları, demək olar ki, tam şəkildə öz həllinin tapmışdır. Bu da böyük nailiyyətdir, böyük uğurdur" [4, s. 18].

Gələcək illərdə də shəhərin əraqət təhlükəsizliyinin təmin olunması kursu davam etdiriləcəkdir.

"Azərbaycan – 2020: gələcəyə baxış" inkişaf konsepsiyasında deyilir ki, "... məqədyyənlər şəkildə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirləri hayata keçiril-

ləcəkdir. ... aqrar sektorun inkişafı və əraqət təhlükəsizliyinin gücləndirilməsi, ... prioritət istiqamətlər olacaqdır".

ƏDƏBİYYAT

1. Əliyev İlham. Bakıda BMT-nin Əraqət və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avro-pa üzrə 28-ci regional konfransındakı nitqi. "Xalq" qəz., 2012, 20 aprel, № 85.
2. Naxçıvan Muxtar Respublikası 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı. 2014, 1 sentyabr, s. 8.
3. "Şərq qapısı" qəz., 2018, 23 yanvar, № 14.
4. "İki sahil" qəz., 2015, 29 dekabr, № 242 (6511), s. 18.
5. Əhmədov N.H. Naxçıvan iqtisadiyyatının prioritətləri: iqtisadi artım, dinamik inkişaf. Bakı: Sabah, 2008, 452 s.

Роя Султанова

ПРОДОВОЛЬСТВЕННАЯ БЕЗОПАСНОСТЬ КАК ФАКТОР, ОБУСЛОВЛИВАЮЩИЙ ЭКОНОМИЧЕСКОЕ РАЗВИТИЕ НАХЧИВАНСКОЙ АВТОНОМОЙ РЕСПУБЛИКИ

В статье исследованы вопросы обеспечения продовольственной продукцией населения Азербайджана и его неотъемлемой части – Нахчыванской Автономной Республики.

В то же время здесь говорится о работе, проделанной Продовольственной и Сельскохозяйственной Организацией ООН (FAO). Анализируются возможности увеличения продовольственной продукции в соответствии с принятой региональной Государственной Программой. Также определяется место и роль Нахчыванской AR в обеспечении продовольственной безопасности страны

Ключевые слова: продовольственная безопасность, Государственные Программы, сельское хозяйство, зерно, картофель, овощи, мясо, молоко, яйца.

Roya Sultanova

FOOD SAFETY AS A FACTOR CONDITIONING THE ECONOMIC DEVELOPMENT OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

The issues for providing of the people of Azerbaijan and its integral part Nakhchivan Autonomous Republic with foodstuffs are investigated in the article.

At the same time, works done by Food and Agriculture Organization (FAO) of UNO deals with. The opportunities for increasing of foodstuffs of regional State Programs accepted in the country are analyzed. Also, the place and role of Nakhchivan AR in providing of food safety of the country is determined.

Keywords: food safety, state programs, agriculture, grain, potato, vegetable, meat, milk, egg.

(İqtisad üzrə elmlər doktoru, professor Nazim Əhmədov tərəfindən təqdim edilmişdir)